

## TEMPERATUR STRESSİ ZAMANI BİLDİRÇİN CÜCƏLƏRİNİN BİR HƏFTƏLİKDƏ SAXLANMA TEXNOLOGİYASI

A.Y.MƏMMƏDOVA  
Gəncə Dövlət Universiteti

*Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində təşkil edilmiş Bildirçinçilik üzrə tədris-təcrübə təsərrüfatında apardığımız tədqiqat nəticəsində müəyyən olmuşdur ki, bildirçinlər saxlanan sahədə süni surətdə yaradılmış hipotermiya və hipertermiya onların kliniki-fizioloji halına və diri canlı kütlə artımına mənfi təsir göstərir. Binada temperatur 24 – 22 °C, süni ananın altında isə 35 – 34 °C saxlandıqda bildirçin cücələrinin kliniki-fizioloji hali norma ətrafında dəyişilir və onlardan yüksək çəki artımı əldə edilir.*

*Açıq sözlər: temperatur, stress, bildirçin, nisbi nəmlik, mikroiqlim, kliniki göstəricilər, Hemotologiya, Hipotermiya, Hipertermiya, istilik hasilatı*

**B**ildirçinlər Yaponlar tərəfindən əhliləşdirilib. Onları şəxsi təsərrüfatlarda saxlamaq digər quşlardan çox asandır. Bildirçinlər infeksiyon xəstiliklərə olduqca davamlı olduqları üçün onları müxtəlif şəraitli binalarda saxlamaq mümkündür. Bildirçinlərin daxili temperaturu 42 °C – dir.

Dünyada olduqca çoxlu bildirçin cinsləri, onların krosları vardır. Bunlardan Adi vəhi bildirçin, Lal bildirçin, Mərmər bildirçini, Çin bildirçini, Qara və Ağ ingilis bildirçini, Faraon və Ağ Texas bildirçini göstərmək olar. Hazırda dünyada bildirçinlərin müxtəlif mutasiyalı 34 xətti vardır. Azərbaycanda hazırlada Yapon və Çin qızılı cinsi geniş yayılıb. Bildirçinlərdən yüksək məhsul əldə etmək üçün onlar ilk gündən zoogigiyenik qaydalara cavab verən binalarda saxlanmaqla, burada mikroiqlimə xüsusi fikir verilməlidir. Bildirçin cücələrində temperatur tənzimi mexanizmi ilk günlər tam formalaşmadığı üçün onlarda hipertermiya tez baş verir. Temperaturun normaldan artıq və ya aşağı olması ilk günlər onları çıxış edilməsinə, sonra isə aşağı məhsuldarmasına səbəb olur. [ 2, 3 – 5; 7, 99 – 102 ]

Bildirçinlərdə ilk 10 gün ərzində istiliyin tənzimlənməsi prosesi fealiyyət göstərmədiyinə görə süni surətdə saxlanan bildirçinlər üçün temperatur yaradılmalıdır. Əks halda istilik tənziminin patologiyası baş verir. İstilik tənzimlənmənin patologiyası orqanizmdə istilik hasilatının və onun xaricə verilməsinin pozulması kimi başa düşülür. Bu xüsusiyyət xərici mühitin temperaturundan asılı olub, Hipertermiya və Hipotermiya adlanır. [ 1; 161-164 ]

Homeostaz yunan sözü olub, "homois" və "stasis" sözündən götürülüb. Orqanizmin eyni formada dəyişməz halda olması kimi tərcümə edilir. Əvvəllər homeostaz təkcə orqanizmin daxili mühitini qanı, limfanı, hüceyrəarası mayenin (su – duz mübadiləsinə) turşu – qələvi normallığını ifadə edirdi. Hal –

hazır ki, dövrə bu göstərici orqanizmdə baş verən fizioloji proseslərin məzmununu ifadə edir.

Hipotermiya orqanizmdə istiliyin aşağı düşməsinə deyilir. Bu zaman bildirçinlərdə aşağı temperatur bədən hərarətini birdən-birə aşağı salır.

Hipertermiya bildirçinlərdə bədən temperaturunun qalxması ilə baş verir. Bu əsasən mühitin temperaturunun yüksəlməsi nəticəsində baş verir. [ 4,24 - 25 ] Buzovlar saxlanan damlarda hipotermiya zamanı buzovların kliniki – fizioloji hali dəyişilir və bunun nəticəsində ilk günlər ölüm hadisəsi baş verir. [ 5, 59 – 60; 6, 69 – 83; ]

Donskey Dövlət Aqrar Universitetində tədqiqatın aparılması - heyvandarlıq təsərrüfatının havalandırma həcminin əsas göstəricilərini quş məhsuldarlığını qorumaq üçün lazımlı olan müxtəlif amillərlə müəyyənləşdirməyə imkan verdi və çəki artımı ilə yetkinlərin hava qəbulu arasında əlaqə quruldu. [ 3, 17 – 21 ]

Bildirçin saxlanan damlarda temperaturun aşağı olması nəticəsində baş verən ölüm səbəblərini və homeostazda əmələ gələn dəyişkənliliyi araşdırmaq, həmin səbəbləri aradan qaldırmaq üçün tədbirlər hazırlanması qarşıya məqsəd qoymuşdur.

**Tədqiqatın aparılma material və metodikası:**  
Tədqiqat Azərbaycan Dövlət Aqrar Universitetinin vivariumunda 300 baş Faraon cinsli bildirçinlər üzərində aparıldı. Tədqiqatın aparılması üçün 5 xüsusi bölmə yaradıldı. Həmin bölmələrdə ayrı-ayrılıqda temperatur nizamlanaraq I bölmədə - 32,0 °C, II bölmədə - 33,5 °C, III bölmədə 35 – 34 °C, IV bölmədə - 36 °C, V bölmədə - 38 °C temperatur yaradıldı. Bütün qruplarda nisbi nəmlik 50 – 52% arasında saxlanıldı. Hər bir qrupda 60 baş olmaqla, bildirçin cücələri burada 1 həftə ərzində yetişdirildi. Bütün qruplarda yemləmə, suyun verilməsi, yemin tərkib hissəsi eyni qaydada saxlanıldı. Mikroiqlim göstəricilərindən təkcə temperatur göstəricisi müxtəlif

olaraq qaldı. Mikroiqlimə nəzarət etmək üçün baro-termohiqrometrən, civəli termometrən, elektron termometrindən, pisiixrometrən, UГ – 2 qaz analizatorundan, katatermometrən və Krotovun aparatından istifadə olundu. Bildirçinlərdən alınan qan və qan serrumu qanın ümumi müayinə üsulları ilə tədqiq edildi.

**Tədqiqatın nəticəsi:** Tədqiqat zamanı alınan nəticələr göstərdi ki, bölmələrdə temperaturun hətta zoogigiyenik normadan  $0,5^{\circ}\text{C}$  ilk günlər aşağı olması bildirçinlər arasında çoxlu miqdarda bildirçin ölümü ilə nəticələnmişdir. Belə ki, I qrupda temperaturun normadan  $2 - 3^{\circ}\text{C}$  aşağı olması 30 baş, II qrupda 18 başın, V qrupda isə temperaturun normadan  $3^{\circ}\text{C}$  yüksək olması isə 14 başın ölümü ilə nəticələnmişdir.

Bildirçin cüçələrinin canlı kütləsini, gündəlik kütlə artımını, salamat saxlanılma faizini və bir başa istifadə edilmiş yemin miqdarnı müəyyənləşdirərkən məlum olmuşdur ki, bildirçinlər  $35 - 34^{\circ}\text{C}$  temperaturu ilk 7 gündə saxladıqda onlardan yüksək məhsul əldə edilir.

Cədvəl 1

**Bir həftəlik bildirçinlərin məhsuldarlıq göstəriciləri**

Qruplar	Bir günlük bildirçinlərin canlı kütləsi, q	Kütlə artımı, Q	Bir həftəlik bildirçinlərin canlı kütləsi, q	Çıxdıq edilib, baş	Ölü b., Baş
I	$10,3 \pm 0,13$	$1,3 \pm 0,06$	$18,1 \pm 0,9$	3	30
II	$10,6 \pm 0,11$	$2,01 \pm 0,01$	$22,7 \pm 0,04$	1	18
III	$10,2 \pm 0,14$	$3,41 \pm 0,04$	$30,66 \pm 0,26$	1	3
IV	$10,4 \pm 0,22$	$2,13 \pm 0,02$	$23,38 \pm 0,96$	4	9
V	$10,6 \pm 0,18$	$1,21 \pm 0,31$	$17,86 \pm 0,02$	0	14

na təsirini müəyyənləşdirərkən məlum olmuşdur ki, bildirçinin zoogigiyeniki normadan aşağı və yuxarı temperaturada saxlanması onların kliniki və fizioloji halına öz mənfi təsirini göstərir. I və V qrupda saxlanılan bildirçinlərin kliniki və fizioloji göstəricilərinin normadan aşağı və yuxarı olması onlar arasında tənafüs hərəkətlərinin, ürək vurgularının artmasına, qanda hemoqlobinin və eritrositlərin miqdarnın azalmasına, eritrositlərin çökəmə surətində böyük dəyişkənliliklərə səbəb olur. Bizim təcrübəmizdə aşağı temperaturada saxlanan bildirçinlər tonusunu – immunitetini qaldırmaq məqsədi ilə tətbiq etdiyimiz Plivital preparati və istiliyə qarşı döziümlülüyü artırmaq üçün C vitaminini tətbiq edilməsənət baxmayaraq temperaturun aşağı və ya yuxarı olması nəticəsində baş verən kliniki və fizioloji dəyişikliklər normal fizioloji halına qayıtmamışdır. (Cədvəl 1-2 )

Süni ana altında (bizim təşkil etdiyimiz xüsusi bölmələrdə) temperaturun normadan aşağı enməsi onları son həddə salır, onlar bu son həddən çıxmak üçün bir-birlərinə yaxınlaşır, istilik mənbələrinin yanında toplanaraq bir-birlərini əzirlər.

Basılıq nəticəsində alt hissədə qalmış bildirçin cüçələri oksigen çatışmamazlığı nəticəsində asfiksya-dan ölürlər. Salamat qalmış cüçələrdən isə gələcəkdə yüksək məhsul əldə etmək olmur. Birinci qrupda ölümüş 30 baş bildirçinin 10 baş cücasının beynində qan sızması, 11 başında sarlığınsovruymaması, 6 baş bildirçin cüçələrinin asfiksiyadan, 3 başı isə selikli qışaya qan sızması, II qrupdan 6 başı asfiksiya, 7 başı sarlığınsovruymaması, 4 başı tənafüs mərkəzinin iflici, 1 başı isə selikli qışaya qan sızması nəticəsində olmuşdur. V qrupda isə əksinə olaraq temperaturun yüksək olması onların yem qəbul etməməsinə, çoxlu su qəbul etməsi ilə əlaqədar olaraq 14 baş ölümüş bildirçin cücasının 12 başı orqan və toxumalar-da hərarətin  $43^{\circ}\text{C}$ -yə qalxması nəticəsində tənafüs mərkəzinin iflici, baş beynin sahəsinə qan sızması nəticəsində, 2 başı isə sarılığınsovruymaması nəticəsində olmuşdur.

Cədvəl – 2

**Bildirçinlərin kliniki-fizioloji halını göstərən cədvəl**

Qruplar	Tənafüs hərəkətləri 1 dəq.	Ürək vurgularının miqdari, 1 dəq.	Hemoqlobin in miqdari, q/l	Eritrositlərin miqdari, $10^{12}/\text{l}$	Leykositlərin miqdari, $10^9/\text{l}$
I	$36 \pm 2,09$	$133 \pm 1,91$	$89,7 \pm 2,12$	$2,02 \pm 0,14$	$36,9 \pm 1,13$
II	$37 \pm 2,14$	$132 \pm 2,10$	$91,1 \pm 1,14$	$2,06 \pm 0,39$	$34,7 \pm 1,13$
III	$36 \pm 1,46$	$126 \pm 2,08$	$101 \pm 2,19$	$2,19 \pm 0,11$	$33,1 \pm 1,02$
IV	$56 \pm 1,12$	$141 \pm 3,08$	$86,9 \pm 1,25$	$2,04 \pm 0,25$	$35,1 \pm 2,06$
V	$76 \pm 0,71$	$142 \pm 2,59$	$87,6 \pm 2,14$	$2,00 \pm 0,42$	$34,9 \pm 2,71$

1 №-li cədvəldən göründüyü kimi 7 günlükde III qrupda bildirçin cüçələrinin canlı kütləsi  $30,66$  qram olmuşdur ki, bu da bütün qruplardan fərqlənir və ən yaxşı göstəricidir. Bildirçinlərdən yüksək məhsul əldə etmək üçün binanın daxilində  $24 - 22^{\circ}\text{C}$ , süni ananın altında isə  $1 - 7$  günlükda  $35 - 34^{\circ}\text{C}$  temperatur saxlanmalıdır. Tədqiqat zamanı hipertermiyanın və hipotermiyanın bildirçinlərin kliniki fizioloji halı-

gəlir. Bu isə öz növbəsində bildirçinlərin ölümüne, salamat qalmış bildirçinlərin məhsuldarlığının aşağı olmasına səbəb olur.

Yuxarıda göstərilənləri nəzərə alaraq bildirçinlərin kliniki-fizioloji halını norma ətrafında olması üçün bildirçinlər saxlanan binada ilk 7 gün ərzində binada  $24 - 22^{\circ}\text{C}$ , süni ananın altında isə  $35 - 34^{\circ}\text{C}$  arasında saxlamaq lazımdır.

## ӘДӘВІYYAT

1. Allahverdiyev R. N. - Heyvanların patoloji fiziologiyası // R.N.Allahverdiyev / Şərqi-Qərb, Bakı: 2010. s. 161 – 164.
2. Tağıyev A.Ə., Məmmədov S.N., Hacıyev M. - Bildircinlərin intensiv yetişdirilməsi texnologiyası // A.Ə.Tağıyev, S.N.Məmmədov, M.Hacıyev / Gəncə: 2015, s. 3 – 5 . 3. Александрова О.В. – Математические обоснование параметров зоотехнических требований к птицеводческим хозяйствам // О.В.Александрова, Т.В.Тыкова, В.В.Шпак / Приоритетные векторы развития промышленности и сельскохозяйстве матер II между.науч. – прак. конф. т. 1. Донбасская Аграрная Академия, Макеевка: 2019. с. 17 – 21. 4.Епимахова Е. Э. - Продуктивность цыплят – бройлеров при стартовых температурных стрессах // Е.Э.Епимахова / Зоотехния. №12, 2012. с. 24-25
- 5.Меркин Ю. Спиридовон Д., Завакова В., Полунина С. - Тепловой стресс: теория и практика // Ю.Меркин, Д.Спиридовон, В.Завакова, С.Полунина / Комбинорма №4, 2011. с. 59 –60 6.Овсянникова Т.О. - Профилактика гипотермии новорожденных телят. Дисс.на соиск. канд. наук. Москва 2003. с. 69 – 83 7.Тагиев А.А. – Профилактика теплового стресса при содержании декоративных кур мясного направление // А.А.Тагиев, А.А.Алиев, А.Г.Керимов/ Молодной ученный № 6,5 (110) март – 2, 2016. с. 99 – 102.

### Технология хранения цыплят перепелов в возрасте одной недели в период стрессовой температуры

A.Y. Мамедова

На основе проведенных нами исследований в новом хозяйстве Азербайджанского Государственного Аграрного Университета по производству перепелок организовал обучение по результатам исследования, искусственно созданную гипотермию и гипертермию в клинической и физиологическое и анимировать их негативное влияние на рост живой массы. Температура в здании 24 – 22 С°, в то время как при искусственном 35 – 34 С° сохранил клинического и физиологического состояния перепелов вокруг правил изменились и их высокий прирост достигается нормального веса.

**Ключевые слова:** температура, напряжение, перепел, относительная влажность, микроклимат, клинические показания, гематологии, переохлаждение, гипертермия, отвод тепла

### Storage technology of the only weekly quails chickens during the temperature stress

A.Y.Mammadova

In Azerbaijan State Agrarian University organized a training on the result of research about quail development, that has been conducted in agriculture, quail kept artificially created hypothermia and hyperthermia in clinical and physiological make and animate their negative impact on the growth of live weight. The building temperature 24 – 22 S°, while under artificial mother of 35 – 34 S° retained chickens clinical and physiological state of quail around the rules changed and their high weight gain is achieved.

**Keywords:** temperature, stress, quail, relative humidity, microclimate, clinical indications, hematology, hypothermia, hyperthermia, heat extraction